

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı Kitabxanasının 2016-ci il üçün HESABATI

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, kitabxana sahəsinə də diqqət artırılmışdır. İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür. Kitabxanalar əhalinin bütün təbəqələrinə informasiya xidməti göstərən yeganə sosial institutdur. Məhz kitabxanalar vasitəsilə cəmiyyətin intellektual potensialının formalaşması və inkişafı kimi funksiyalar yerinə yetirilir. Ümumiyyətlə, kitabxana-informasiya şəbəkəsinin inkişafı əhalinin mədəni səviyyəsinin yüksəlməsinə, onların fasiləsiz təhsilə və informasiyaya olan tələbatının ödənilməsinə imkan yaradır.

Universitetimizin TS EN ISO 9001 "Keyfiyyətli idarəetmə sistemi" beynəlxalq standartları sistemini qəbul etməsi Əsaslı Kitabxananın fəaliyyətində də öz əksini tapmışdır. Bu gün biz də yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında, "biliklər iqtisadiyyatı" inkişafında yaxından iştirak edirik.

Tezliklə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kitabxana sistemi daha da müasir standartlarla qurulacaqdır. Hal-hazırda UNEC və Türkiyənin Bilkənd Universiteti, yəni UNEC-in rektoru prof.Ədalət Muradovla Bilkənd Universitetinin rektoru prof. Abdullah Atalar arasında razılıq əldə olunub. Razılaşmaya əsasən, Bilkent Universiteti bu sahədə öz təcrübəsini UNEC ilə paylaşacaqdır. Bilkənd Universiteti ilə UNEC arasında MBA üzrə ikili diplom proqramının təşkilinin tələbə və müəllim, həmçinin kitabxanaçı-bibliografların işlərində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaqdır.

Qeyd edək ki, Bilkənd Universiteti Türkiyənin, həmçinin Avropanın böyük və modern universitet kitabxanasına malikdir.

"Komplektləşdirmə və Kitabışləmə" şöbəsi il ərzində alınan kitabları texniki cəhətdən işləyərək, şöbələrə paylanması işini operativ həyata keçiriblər. Fond il ərzində bir neçə dəfə yoxlanılır. Cırılıb köhnəlmiş, məzmunca öz əhəmiyyətini itirmiş ədəbiyyatın fonddan çıxarılması aktlaşdırılır və kitabxana direktoruna təhvil verilir. Kitabxananın kitab fondunun tələb olunan dəslək və dərs vəsaitləri, metodik vasitələrlə, konfrans materialları, jurnallar, tezislər, elektron resurslar və s. ilə təmin olunmasına çalışıb fondu zənginləşdiririk.

2016-cı ildə UNEC-ə 2988 nəfər tələbə qəbul olmuşdur. Bunlardan əyani şöbəsi 2685, qiyabi şöbəsi 303, Magistratura Mərkəzi və MBA 1457 nəfər təşkil edir. I - IV kurs tələbə 12442 nəfər, qiyabi I - V kurs 2022 nəfər, magistr əyani 2840 nəfər, qiyabi 264 nəfər, distant və doktorant 167 nəfərdir.

2015/2016 tədris ilində kitabxanaya 7392 nüsxə ədəbiyyat daxil olmuşdur. Bunlardan Azərbaycan, rus və xarici dildə olan dərsliklər, elmi, ictimai əsərlərdir. Azərbaycan dilində - 6929 nüsxə kitab, rus dilində - 433 nüsxə kitab, xarici dildə - 30 nüsxə kitab.

"Komplektləşdirmə və Kitabışləmə" şöbəsinə daxil olan ədəbiyyat təsvir olunur, şifrə verilir, texniki cəhətdən işlənilir (formulyar yazılır, müddət vərəqi yapışdırılır). Bundan sonra ədəbiyyat inventar kitabına salınır, şöbələrə bölünür və göndəriş yazılır.

2016-cı ildə Oxu zalına universitetin "Komplektləşdirmə və Kitabışləmə" şöbəsindən 269 nüsxə kitab verilmişdir. Bunlardan 229 nüsxə Azərbaycan dilində, 36 nüsxə rus dilində, 4 nüsxə isə xarici dildədir. Alınan bu kitablar şöbələrə daxil olmuşdur. Dərbənd filialının kitabxanasının fondunu zənginləşdirmək məqsədi ilə Oxu zalının fondundan 20 nüsxə (Azərbaycan dilində) kitab verilmişdir.

Oxu zalı 3 hissədən ibarətdir: kitab fondu, elektron kitabxana və dövrü mətbuat. 2016-cı ildə Oxu zalında tələbə və müəllim heyətinin – 3500 istifadəçisinə, 9300-ə yaxın kitab verilmişdir. Daha çox iqtisadiyyatın bütün sahələrinə aid kitablara müraciət olunmuşdur.

2016-cı ilin yanvar ayından dekabrın sonunadək Elektron kitabxanadan 8500 nəfər istifadə etmişdir. Bunlardan 5000 nəfər istifadəçi uzun müddətə (qeydiyyatla düşməklə), 3500 nəfəri isə sənəd təqdim etməklə az müddətə istifadəçi kimi hesablanmışdır. Dövrü mətbuatda - 728 istifadəçi, 4000-dən çox qəzet və jurnallardan istifadə edilmişdir. Kollokvium və imtahan vaxtlarında Oxu zalı və Elektron kitabxana daha çox müzakirə otaqlarından biri olur.

2016-cı ildə kitabxananın "Xidmət" şöbəsinin Azərbaycan fondu bölməsi universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun olaraq, yeni ədəbiyyatla təminatını davam etmişdir. Belə ki, il ərzində bölməyə 5931 nüsxə kitab, bunlardan 5655 nüsxə Azərbaycan dilində, 276 nüsxəsi isə rus dilində yeni kitab daxil olmuşdur.

Alınan yeni kitabların elektron kataloqa (İRBİS proqramı əsasında) salınmasında, həmçinin kitabxananın yeni yaradılmış elektron kitabxananın işçi qrupunun əməkdaşlarına biblioqrafik təsvir qaydalarının öyrədilməsində bölmə müdiri Lalə Bayramova tərəfindən yaxından köməklik göstərilmişdir.

İl ərzində kitabxanaya yazılan oxucuların sayı 916 nəfər olmuşdur. Bunlardan əyani şöbə üzrə oxucuların sayı: I kurs 480 nəfər, II kurs 194 nəfər, III kurs 59 nəfər, IV kurs 15 nəfər, ümumilikdə 748 nəfərdən ibarətdir.

Qiyabi şöbə üzrə: I kurs 55 nəfər, II kurs 8 nəfər, III kurs 2 nəfər, IV kurs 2 nəfər, cəmi 67 nəfər olmuşdur.

Magistrların sayı 65 nəfər, distant təhsil üzrə 5 nəfər, işçi heyəti 31 nəfərdən ibarət olmuşdur.

Bu ildən etibarən oxucuların ənənəvi qayda ilə yanaşı elektron formada (İRBİS sistemi əsasında) qeydiyyatı da yaradılmışdır. Hal-hazırda 3426 oxucu elektron qeydiyyata alınmışdır.

2016-cı il ərzində "Xidmət" şöbəsinə müraciət edən oxucuların sayı 11893 nəfər olmuşdur. Bu oxucuların sorğularının ödənilməsi zamanı onlara 10391 nüsxə ədəbiyyat verilmişdir.

İl ərzində yeni alınan, oxucular tərəfindən qaytarılan kitabların şöbələr üzrə yerləşdirilməsi də həyata keçirilmişdir. Həmçinin tarixi əlamətdar günlərə aid, eyni eni alınan kitabların təbliği ilə bağlı sərğilər təşkil edilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı Kitabxanasının 2 sayılı binasında yerləşən filial şöbəsində əvvəlki illərdə olduğu kimi Oxu zalı oxucularına abonoment xidməti ilə yanaşı elektron kataloqdan istifadə, internet və komputer xidməti və elektron poçt xidmətləri ilə sorğularını ödəyərək xidmət göstərmişdir. Elmi-tədris müəssisələri üçün mühüm əhəmiyyət kəsb edən nüfuzlu elektron elmi informasiya nəşrlərinin məlumat bazalarından istifadə imkanları da yaradılmışdır. Bunlardan IOP Publishing, Oxford Reference, Elibrary.Ru və başqalarını göstərmək olar.

Elektron kataloqda təsvir olunan kitabların sayı 3028 nüsxədir. Bununla bərabər il ərzində kitab fondumuz xeyli zənginləşdirilmişdir. Belə ki, kitabxanaya 98 adda 523 nüsxə kitab daxil olmuşdur.

2016-cı ildə çap formasında ədəbiyyata olan sorğular ödənilərək, 6733 nəfər oxucuya xidmət edilmiş və 8287 nüsxə kitab verilmişdir.

UNEC Əsaslı Kitabxana direktoru:



Bəxtiyarova N.Ə.

**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı
Kitabxanasının 2016-cı il üçün fəaliyyətinin
əsas göstəriciləri**

№	Kitabxananın adı	Qrupu	İfond					
			Cəmi	O cümlədən				
				elmi	tədris	bədii	xarici nəşr	dəyişmə üsulu ilə
	UNEC Əsaslı kitabxanası		74271	10190	53612	5371	5098	-
1	2	3	4	5	6	7	8	9

I fond										
Cəmi	1. Daxil olmuşdur				2. Oxucu					3. Gəliş
	o cümlədən				çıxarılmı şdır	açıq rəf üsulu ilə	vahid oxucu bileti üzrə	o cümlədən tələbələr	bütün struktur bölmələr üzrə	
	elmi	tədris	bədii	xarici						
70392	97	7265	-	30	38		7175	6075	1100	64575
10	11	12	13	14	15	16	17	18	19	20

Cəmi	IV Kitab verilmişdir							
	O cümlədən				abonentlər	ədəbiyyat göndərilmiş	ədəbiyyat alınmışdır	
	elmi	bədii	tədris	xarici nəşrlər				
258300	43653	25453	145223	44001	10	7	6	
21	22	23	24	25	26	27	28	

Məlumat informasiya işi									VI Kitabxananın işçi heyəti				VII Nisbi göstərici					
Cəmi	O cümlədən			Bibliograflarda biliyin öyrənilməsi					Ümumi	Ali		Orta		Kitabın dövriyyəsi %	Kitaba tələbat %	Oxucunun kitabla təminat olunması	Gəliş	Oxu zalında tələbələr yerləşmə sayı
	Mövzu üzrə yazılmışdır	Seçilmiş informasiya üzrə arayış	Məlumat günləri	Kafedralarla iş birliyi	Elmi göstəricilər və digər vəsaitlər	Keçirilmiş tədbirlərin sayı	Aşağı kurs tələbələri üçün	Ümumi tələbə sorğusu		Kitabxana ixtisası üzrə	Qeyri ixtisası üzrə	Kitabxana ixtisası üzrə	Qeyri ixtisası üzrə					
7175	12		5	16	11		20151	3225	31	16		7		3,7	25	85	64575	350
9	0	31	32	3	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47

**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı Kitabxanasının
2016-cı il üçün illik
HESABATI**

Cəmi: -7392 kitab

Tədris -7040

Elmi - 97

İctimai – 255

Bədii -0

Cəmi fond: -74.309 (2016-cı il)

Tədris -50.455

Elmi -12.198

İctimai - 5098

Bədii - 6558

Azərbaycan dilində - 6929

Rus dilində - 433

Xaricidildə - 30

Fonddan silinib:

AKT - 5, (25.01.2016) -18 kitab

AKT-43, (4.11.2016) - 20 kitab

CƏMI FOND - 74.271

Ucot bölməsinin müdiri:



S.X.İbrahimova

**Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) Əsaslı Kitabxanasının
"Komplektləşdirmə və Kitabışləmə" və "Kataloq"
şöbələrinin 2016-cı tədris ili üçün**

HESABATI

Əsaslı Kitabxanaya verilən bütün ədəbiyyat "Komplektləşdirmə və kitabışləmə" şöbəsinə daxil olur. Bunlar əsasən Azərbaycan, rus, xarici dildə olan dərsliklər, elmi əsərlər, ictimai və bədii ədəbiyyatlardır.

2016-cı tədris ilində Əsaslı Kitabxanaya-7392 nüsxə kitab daxil olub. Azərbaycan dilində - 6929 nüsxə kitab, rus dilində - 433 nüsxə kitab, xarici dildə - 30 nüsxə kitab.

Kitabxanaya daxil olan kitablar "Uçot" bölməsinin müdiri S.X.İbrahimova tərəfindən sənədlər əsasında qəbul edilir, akt tərtib olunur və ümumi ucot kitabına qeyd edilir. Köhnəlmiş və istifadəyə yararsız ədəbiyyatlar aktlaşdırılıb il ərzində fonddan silinir.

"Komplektləşdirmə və Kitabışləmə" şöbəsinə daxil olan ədəbiyyatlar şöbənin böyük kitabxanaçısı T.Ə.Babayeva tərəfindən təsvir olunub, şifrə verilib, texniki cəhətdən işlənir (formulyar yazılır, müddət vərəqi yapışdırılır). Bundan sonra alınan ədəbiyyatlar inventar kitabına salınıb, şöbələrə bölünərək göndəriş əsasında filial və digər kitabxana şöbələrinə verilir.

Kitablar aşağıdakı qaydada bölünüb, göndəriş əsasında filiallara paylanmışdır.

1. Xidmət şöbəsi	- 5931 nüsxə kitab
2. Əsas bina Oxu zalı	- 269 nüsxə kitab
3. 2 saylı filial kitabxanası	- 523 nüsxə kitab
4. 3 saylı filial kitabxanası	- 426 nüsxə kitab
5. 4saylı filial kitabxanası	- 243 nüsxə kitab

2008-cı ildən başlayaraq kitabxana yeni "İRBİS-64" proqramı ilə işləyir. Şöbənin böyük kitabxanaçısı N.Ə.Babayeva kitabxanaya daxil olan ədəbiyyatları indeksləşdirir. Bütün kitabları "İRBİS-64" proqramında təsvir edərək, elektron kitab bazasına ötürülməsinə yardım edir. Bu proqramla kitablar haqqında məlumat elektron kataloqda öz əksini tapır.

2016-cı ildə "Kataloq" şöbəsinin fəaliyyətini də qənaətbəxş saymaq olar. Qeyd etmək lazımdır ki, kitabxanaya daxil olan ədəbiyyat "Kataloq" şöbəsində bibliografik təsvir olunur və onlara kartoçka yazılır. Bu il də 149 dda kitaba 1192 kataloq kartoçkaları yazılıb. Hər bir kitaba 8 ədəd əlifba, stemli və daxili kataloq

kartoçkası yazılıb. Yazılan kartoçkalarm arxasına kitabların inventar və kitabın qəbul aktının nömrələri qeyd edilib. Fondan silinən köhnəlmiş və yararsız ədəbiyyatların inventar nömrələri kartoçkaların arxasından silinib.

Bu yazılan kartoçkalar kitabxananın bütün şöbələrinə və filiallarına verilib, daxildə isə Əlifba və Sistemli kataloqda düzülüb.

Azərbaycan dilində - 131 adda kitab üçün 1048 əlifba, sistemli və daxili kataloq kartoçkası yazılıb.

Rus dilində - 16 adda kitab üçün 128 əlifba, sistemli və daxili kataloq kartoçkası yazılıb.

Xarici dildə - 2 adda kitaba 16 kataloq kartoçkası yazılıb və yalnız əlifba kataloqunda yerləşdirilib.

“Kataloq” şöbəsinin müdiri:



Həsənova Q.Q.

**Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) Əsaslı Kitabxanasının
Kitabişləmə və Komplektləşdirmə şöbəsinin 2016-cı tədris ili üçün**

HESABATI

2016-cı tədris ilində kitabxanaya-7392 nüsxə ədəbiyyat daxil olub. Bunlar azərbaycan, rus və xarici dildə olan dərsliklər, elmi, ictimai əsərlərdir. Azərbaycan dilində -6929 nüsxə kitab, rus dilində -433 nüsxə kitab, xarici dildə -30 nüsxə kitab.

Şöbəyə daxil olan ədəbiyyat təsvir olunur, şifrə verilir, texniki cəhətdən işlənir (formulyar yazılır, müddət vərəqi yapışdırılır). Bundan sonar ədəbiyyatlar inventar kitabına salınır, şöbələrə bölünür və göndəriş yazılır.

Kitablar aşağıdakı qaydada şöbələr arasında bölünmüş və göndəriş əsasında paylanmışdır.

1. Xidmət şöbəsi - 5931 nüsxə kitab - 46 göndəriş
2. Əsas bina Oxu zalı - 269 nüsxə kitab - 44 göndəriş
3. 2 saylı filial kitabxanası - 523 nüsxə kitab - 42 göndəriş
4. 3 saylı filial kitabxanası - 426 nüsxə kitab - 30 göndəriş
5. 4 saylı filial kitabxanası -243 nüsxə kitab - 38 göndəriş

**Əsaslı Kitabxananın “Kitabişləmə
və Komplektləşdirmə” şöbəsinin**

Böyük kitabxanaçısı



T.Ə. Babayeva

**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı Kitabxanasının
2016-ci ildə qeydiyyatdan keçən oxucuların**

HESABATI

2016-ci ildə universitetimizdə 916 nəfər qeydiyyatdan keçmişdir. Bunlardan 748 nəfər əyani tələbə, 67 nəfər qiyabi, 31 nəfər işçi, 65 nəfər magistr və 5 nəfəri distant tələbədir.

Tələbələr	Oxucular					Cəmi
	I kurs	II kurs	III kurs	IV kurs	V kurs	916 nəfər
Bakalavr Əyani)	480	194	59	15	-	748
Bakalavr (Qiyabi)	55	8	2	2	-	67
Magistrlər	-	-	-	-	-	65
Disstant təhsil	-	-	-	-	-	5
İşçilər	-	-	-	-	-	31

Əsaslı Kitabxananın böyük kitabxanaçısı:

Zalova F.M.



**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı kitabxanasının
Xidmət şöbəsi Azərbaycan fondu bölməsi müdirinin 2016-cı il üçün**

HESABATI

Ali məktəb kitabxanalarının əsasnaməsində göstərilidiyi kimi bizim kitabxana tələbə, aspirant, bakalavr, magistr, doktorant, elmi işçi, professor-müəllim, mühəndis texniki heyətə və ali məktəbin digər kateqoriyasından olan oxucuların informasiya tələbatını ödəyərək, onlara kitabxana, məlumat-bibliografiya xidməti göstərir.

2016-cı ildə də kitabxananın Xidmət şöbəsinin Azərbaycan fondu bölməsinin universitetin profilinə və oxucuların informasiya tələbatına uyğun olaraq yeni ədəbiyyatla təminatı davam etmişdir. Belə ki, il ərzində bölməyə 5931 nüsxə kitab. bunlardan 5655 nüsxə Azərbaycan dilində, 276 nüsxəsi isə rus dilində yeni kitab daxil olmuşdur.

Alınan yeni kitabların elektron kataloqa (İRBİS proqramı əsasında) salınmasında. həmçinin kitabxanamızın yeni yaradılmış Elektron kitabxananın işçi qrupunun əməkdaşına bibliografik təsvir qaydalarının öyrədilməsində bölmə müdiri olaraq, mən tərəfdən yaxından köməklik göstərilmişdir.

İl ərzində kitabxanaya yazılan oxucuların ümumi sayı 916 nəfər olmuşdur.


Bunlardan əyani şöbə üzrə oxucuların sayı: I kurs 480 nəfər, II kurs 194 nəfər, III-kurs 59 nəfər, IV kurs 15 nəfər, ümumilikdə - 748 nəfərdən ibarətdir.

Qiyabi şöbə üzrə isə: I kurs 55 nəfər, II kurs 8 nəfər, III kurs 2 nəfər, IV kurs 2 nəfər, cəmi - 67 nəfər olmuşdur.

Magistrların sayı 65 nəfər, distant təhsil üzrə 5 nəfər, işçi heyəti 31 nəfərdən ibarət oxuculardır.

2016-cı il ərzində Xidmət şöbəsinə müraciət edən oxucuların sayı 11893 nəfər olmuşdur. Bu oxucuların sorgularının ödənilməsi zamanı onlara 10391 nüsxə kitab verilmişdir.

İl ərzində yeni alınan, oxucular tərəfindən qaytarılan kitabların şöbələr üzrə yerləşdirilməsi də həyata keçirilmişdir. Həmçinin, tarixi əlamətdar günlərə aid, eyni zamanda yeni alınan kitabların təbliği ilə bağlı sərəgilər təşkil edilmişdir.

Azərbaycan fondu bölməsinin müdiri:  Bayramova L.F.


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı Kitabxanasının BİBLİOQRAFIYA şöbəsinin 2016-ci il üçün

HESABATI

UNEC rektoru prof. Ədalət Muradovun həm ictimaiyyətə, həm də UNEC ailəsinə söylədiyi "**Bizim və şəxsən mənim qarşımda qoyulan vəzifə Azərbaycan Dövlət İqtisad Universitetini dünya səviyyəli universitetlərin sırasına çıxarmaqdır. Burada təhsil verən və təhsil alanlar dünyanın ən nüfuzlu universitetlərində təhsil verən və təhsil alanlarla rəqabət aparacaq səviyyədə olmalıdırlar**" sözləri bizim kollektivin fəaliyyətində də öz əksini tapmışdır. Məhz bu sözlər ilboyu gördüyümüz işlərə daha məsuliyyətlə yanaşmağımıza, daha da keyfiyyətli iş ortaya qoymağımıza stimül vermişdir.

Əsaslı Kitabxananın Biblioqrafiya şöbəsinin fəaliyyəti 2016-ci ildə olduqca maraqlı, məhsuldar, yaradıcı olmuşdur. Şöbə hər il olduğu kimi bu il də qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən uğurla gəlmişdir.

Uğurlarımızdan ən önəmlisi kimi tələbələrimizlə birgə aparılan geniş müzakirələrdən sonra "İqtisadiyyat" fakültəsinin III kurs tələbəsi Qurban Qurbanzadə tərəfindən kitabxananın loqosunun hazırlanmasını saymaq olar.



UNEC-də "Differensial Əmək Haqqı Sistemi"nin tətbiq edilməsi Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanması universitetin "Biblioqrafiya" şöbəsi və "Elm" şöbələri, həmçinin professor-müəllimlərimizlə yaxından əməkdaşlığına səbəb olmuşdur. Hal-hazırda rektor prof. Ədalət Muradovun dəstəyi ilə "Elm"

şöbəsinin müdiri prof.Zahid Məmmədovun təşəbbüsü və yardımı ilə baş biblioqraf Arzu Məmmədova tərəfindən "Dərslik, dərs vəsaiti, monoqrafiya və digər çap məsullarının standartları" haqqında vəsait hazırlanır.

Universitetimizin müəllim-professor heyətinə, tələbələrə və digər oxuculara sorğularının ödənilməsində Safura Vəliyeva, Heyran Musayeva yaxından yardım göstərmişlər. Onlar tərəfindən Qeydiyyat jurnalında sorğuların ödənilib-ödənilməməsi haqqında qeydiyyat aparılaraq, dolğun məlumat təqdim edilmişdir. Qeydiyyat jurnalında 69 sorğu qeyd edilmişdir Biblioqrafiya şöbəsi və israfədəçilərimiz arasında elektron əlaqə yarandığından istifadəçi sorğuları e-mail ünvanı, Facebook sosial şəbəkəsi vasitələrlə də cavablandırılır.

Bu il həm də Biblioqrafiya şöbəsi və UNEC tələbələrinin yaratdığı "Perfect Pictures" studiyası ilə birgə əməkdaşlıq edərək, bütün oxucu-istifadəçilər üçün yeni, maraqlı kitab təqdimatı hazırlamışdır. Belə ki, müəllif öz kitabını video-çarx vasitəsi ilə oxucu-istifadəçilərin diqqətinə çatdırır və kitabın yazılma məqsədini, kitabın vacibliyini, aktuallığını açıqlayır. Birinci video-çarx kitab təqdimatında Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi" kafedrasının baş müəllimi Elşən Məmmədov "**Azərbaycanda turizm bazarının formalaşması və idarə olunmasının regional xüsusiyyətləri**" monoqrafiyası ilə çıxış etmişdir.



Hər il olduğu kimi, bu il də "**YENİ KİTABLAR**" rubrikası altında seriyalı biblioqrafik siyahı davamlı olaraq oxuculara çatdırılmışdır ki, öz əksini saytımızda da tapmışdır. İstifadəçilərimiz mütəmadi olaraq yeni kitablar haqda məlumatlar əldə edə bilirlər. Bu il "**YENİ KİTABLAR**"ın 9 buraxılışı olmuşdur.

Şöbə keçən ildən start verdiyi "**Kitablarla yaxından tanış olaq**" layihəsini Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə - edilməsi kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Elşən Məmmədovun "**Azərbaycanda turizm bazarının formalaşması və idarə olunmasının regional xüsusiyyətləri**" monoqrafiyasının book-trailerinin hazırlanması ilə davam etmişdir.



Qeyd etmək lazımdır ki, layihənin məqsədi ən maraqlı, ən uğurlu, aktual, amma geniş oxucu kütləsinə yetərincə çatdırılmayan kitablar üçün book-trailer hazırlamaq idi. İlk book-trailer Mahmud Quluzadənin kitabxanamıza hədiyyə etdiyi "İnsan amili və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi" (2015) və "İnsan amili və sosial sferanın inkişafında onun rolu" (2016) monoqrafiyalarına həsr edilmişdir.

Şöbənin əməkdaşları istifadəçilərə library.unec.edu.az - saytıdan düzgün istifadə, qeydiyyatdan keçmək, e-kitabların yüklənməsi və saytın digər xidmətləri haqqında qaydalarla tanışlığı həyata keçirmişlər. Hal-hazırda online "**E-kitabxanaçı**" xidmətini də məhz bibliograflar yerinə yetirirlər.

Bibliografiya şöbəsi hər vasitə ilə tələbələrimizə yardım göstərməyə, resurslarımızı reklam etməyə çalışır. Facebook sosial şəbəkəsində "**UNEC - Library**" səhifəsinin **1910** nəfər izləyicisi vardır. "**ADIÜ-BİZİM KİTABXANA**" qrupunun da bu il **581** nəfər üzvü var. "UNEC - Library" səhifəsinin keçirdiyi müsabiqələrdə aktiv tələbələrimiz bu il də mükafatlandırılıblar (Qalib tələbələrimiz: Firəngiz Quliyeva, Elşən Tağızadə).



Müasir dövrün tələbatlarını nəzərə alaraq, Biblioqrafiya şöbəsi əməkdaşları xalqımızın Qan yaddaşı olan və əlamətdar günləri, bayramları və həmçinin qocaman əməkdaşların iş fəaliyyəti, yubileyləri ilə bağlı maraqlı, rəngarəng postlar, virtual sərgilər düzəldərək, "UNEC - Library" səhifəsində paylaşmışlar. İzləyicilərin sayı və müzakirələri bu yeniliyin daha maraqla qarşılandığını göstərir.

Şöbəmizin əməkdaşları 2016-cı ildə maraqlı layihələrdə iştirakçı olublar. Baş biblioqraf Arzu Məmmədova **International Librarians Network** (Beynəlxalq Kitabxanaçılar Şəbəkəsi) təşkil etdiyi beynəlxalq layihədə, **Thompson Reuters resursları üzrə** təşkil edilmiş onlayn-seminarlarda "Платформа -расширенные возможности поиска", "Поиск по организации в Web of Science",

"Аналитический инструмент In Cites для сравнительной оценки научной деятельности ", "Работа с патентной информацией в базе Derwent Innovation Index" mövzularında iştirakçı olub (30 noyabr- 9 dekabr 2016-cı il), "Kitabxanaların innovativ idarəolunması" və "ALİSA kitabxana sistemi" üzrə ULTRA Technologies tərəfindən keçirilən təlimlərdə iştirak edərək, sertifikatlarla təltif edilmişdir. Həmçinin şöbə universitetin "Elm" şöbəsindən əlavə UNEC İnnovativ Biznes İnkubatoru, UNEC Yaradıcılıq Mərkəzi, UNEC-Radio və yeni təsis edilmiş UNEC Əlilliyi olan Tələbələr üçün Mərkəz ilə yaxından əməkdaşlıq etmişdir. Arzu Məmmədova UNEC-Radionun "Günün trendi" verilişində qonaq olaraq, "Portretdəki mən" mövzusunun müzakirəsində iştirak etmişdir. Arzu Məmmədovanın "Görmə məhdudiyətli gənclərin təhsilə və mütaliyəyə cəlb edilməsində kitabxanaların rolu" mövzusunda İBİ-də təlim keçirərək, İBİ tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir. Tələbələrin İBİ-də hazırladıqları "Qadın zorakılığına "Yox!" deyək", "Təbiəti qoru, Təbiət də səni qorusun!" video-çarxların müzakirələrində yaxından iştirak etmişdir.

UNEC-də təşkil edilmiş "Elm aylığı" çərçivəsində professor-müəllim heyəti arasında keçirilən Məqalə müsabiqəsində iştirak edərək, sertifikatla təltif olunmuşdur.

2016-cı il Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilmişdir. Bu münasibətlə A.Məmmədovanın "Respublika" qəzeti 13 iyul sayında "Multikulturalizmin təbliğində elektron kitabxanaların rolu" məqaləsi çapdan çıxmışdır.

Şöbə əməkdaşları universitetin bir sıra konfranslarında fəallıq göstərmiş və "Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları" mövzusunda sərgi-konfransın təşkilatı işlərində yaxından iştirak etmişlər və baş biblioqraf A.Məmmədova "Ümummilli Lider Heydər Əliyev və Kitabxana fəlsəfəsinin təntənəsi" məruzəsi ilə çıxışçı olmuşdur (4 may 2016-cı il). Həmçinin A.Məmmədova 5 may tarixində Milli Kitabxananın keçirdiyi "Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar" mövzusunda Beynəlxalq Elmi konfransda iştirakçı olmuşdur.

Beynəlxalq Əlillər Günü münasibətilə 2 dekabr tarixində UNEC Əlilliyi olan Tələbələr üçün Mərkəz tərəfindən təşkil edilmiş "Təhsil hamı üçün" mövzusunda keçirilən konfransda həmin mərkəzlə əməkdaşlıq edən və mərkəzin Monitoring-məsləhət qrupunun üzvü olan Arzu Məmmədova iştirakçı olmuşdur.

ADİU Əsaslı Kitabxanasının

Biblioqrafiya şöbəsinin baş biblioqrafı



Məmmədova A.M.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Oxu zalının illik (01/2016 - 12/2016) hesabatı.

2016- cı ildə Oxu zalına universitetin Əsaslı kitabxanasının kitabışləmə şöbəindən 269 nüsxə kitab alınmışdır. Bunlardan 229 nüsxə azərbaycan dilində, 36 nüsxə rus dilində, 4 nüsxəsi isə xarici dildədir. Alınan bu kitablar şöbələrə daxil olunmuşdur. Dərbənd filialinin kitabxanasının fondunu zənginləşdirmək məqsədi ilə Oxu zalının fondundan 20 nüsxə (azərbaycan dilində) kitab verilmişdir.

Oxu zali 3 hissədən ibarətdir : kitab fondu, elektron kitabxana və dövrü mətbuat. 2016-çı ildə tələbə və müəllim heyətinin :

Oxu zalında - 3500 istifadəçisinə, 9300-ə yaxın kitab verilmişdir. Daha çox iqtisadiyyatın bütün sahələrinə aid kitablara müraciət olunmuşdur.

Çap əsərlərindən, kitablardan səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir. Bu xidmətlər oxucuları ədəbiyyat və informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının, dərslərlərin, tezislərin və s. seçilməsində onlara kömək məqsədi daşıyır. Oxuculara elmin bütün sahələrinə dair ədəbiyyatların seçilməsində, axtarılmasında, onları maraqlandıran sorğuların ödənilməsində oxuculara yaxından köməklik göstərilir. Oxu zalına gələn başqa ali məktəblərin tələbə və müəllim heyətinə, dövlət qulluğunda çalışan və imtahan verməyə hazırlaşan oxuculara da yaxından qayğı göstərir. Onların bütün sorğularına cavab verməyə çalışır. Oxu zalına daxil olan yeni kitabları rəflərdə daha operativ axtarmaq üçün onların hansı şöbəyə aid olması və müəllif işarəsi kitabların kənarında (rəfdə görünən hissəsi) yazılıb yapışdırılır. Oxu zalına daxil olan bütün kitablar (4000-ə yaxın adda və 4 dildə azərbaycan, rus, ingilis, türk) kompüterdə yığılıb və bu iş ardıcıl olaraq davam etdirilir.

Elektron kitabxanadan istifadə qaydaları ilə istifadəçilər məlumatlandırılır. İstifadəçidən (əməkdaşlardan işçi vəsiqəsi, tələbələrədən tələbə kartının) sənəd təqdim olunması tələb edilir. İstifadəçinin adı, soyadı, gəliş vaxtının jurnalda qeydiyyatı aparılır. İstifadəçidən gəliş məqsədi öyrənilir və o, bu istiqamətdə məlumatlandırılır. İstifadəçilərin fleş-kartları viruslardan təmizlənir və ya format edilir. İstifadəçinin internet, word, Microsoft power point, elektron daşıyıcıları ilə iş, elektron poçtaya materiallar göndərilməsi, tərcümələr, tələbə kabinetinə giriş və digər proselərdə çətinliyi olarsa, ona köməklik göstərilir. Kompüterlərin qorunması və nasazlığının aradan qaldırılması məqsədilə İKT şöbəsinin əməkdaşları ilə sıx əlaqə saxlanılır və hər hansı problem yarandıqda dərhal bu şöbəyə xəbər verilir. Hər üç aydan bir (1 kv) Oxu zalının müdirinə görülməli işlər və problemlərlə bağlı məlumat verilir. Hər ilin sonunda elektron kitabxanada il ərzində görülmüş işlər və istifadəçilərin sayı haqqında hesabat təqdim edilir.

2016-cı ilin yanvar ayından dekabrın sonunadək elektron kitabxanadan 8500 nəfər istifadə etmişdir. Bunlardan 5000 nəfər istifadəçi uzun müddətə (qeydiyyatla düşməklə), 3500 nəfəri isə sənəd təqdim etməklə az müddətə istifadəçi kimi hesablanmışdır.

Dövrü mətbuatda - 728 istifadəçi, 4000-dən çox qəzet və jurnallardan istifadə etmişdir. Kollokvium və imtahan vaxtlarında Oxu zalı və elektron kitabxana daha çox müzakirə otaqlarından biri olur.

Qəzet və jurnalların oxu zalında daimi sərgisi təşkil olunub və onlar hər ay yenilənərək oxucuların istifadəsinə verilir. Eyni zamanda il ərzində qeyd olunan tarixi günlərin və bayramların:

Qanlı yaddaş

20 Yanvar faciəsi

Xocalı soyqırımı

31 Mart -azərbaycanlıların soyqırımı günüdür

Novruz şənliyi. Novruz gəldi, yaz gəldi

10 May Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür

28 May Respublika günü

15 İyun Milli Qurtuluş günü

26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü

15 Sentyabr Bilik günü

5 Oktyabr Beynəlxalq Müəllimlər günü

18 Oktyabr Dövlət Müstəqilliyi günü

17 Noyabr Milli Dirçəliş günü başlığı altında sərgilər təşkil edilib.

Dəhlizdə yerləşən yeni kitabların sərgisi hər ay yenilənir.

Oxu zalının müdiri :



/ Abbasova M./

**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı Kitabxanasının
2 saylı tədris binasında yerləşən Filial şöbəsinin 2016-cı il üçün**

HESABATI

Bu il də şöbəmiz öz fəaiyyəti əənəvi qaydada davam etdirmişdir. Oxucularımıza xidmətin müxtəlif formalarını göstərməklə, onların sorğularını maksimum dərəcədə ödəməyi həyata keçirmişik. Onlara əvvəlki illərdə olduğu kimi oxu zalı, abonoment xidmətləri ilə yanaşı onlayn elketron kataloqdan istifadə, internet və komputer xidməti və elektron poçt xidmətləri ilə sorğularını ödəyərək xidmət göstərmişik. Oxucularımıza bu il də saytda yerləşdirilən elektron kataloqdan və elektron resurslardan istifadə qaydaları haqqında mütəmadi olaraq məlumatlar verilməş və istiqamətləndirilmişlər. Burada kitablar haqqında məlumatın çox aspektli axtarış imkanları yaradılmışdır. Belə ki, elektron kataloqda kitabın müəllifinə, sərlovhəsinə, redaktoruna, dilinə, yerləşmə yerinə, nəşr ilinə, açar sözə və s. istiqamətlərdə sürətli axtarışını aparmaq mümkündür. Həmçinin burada elmi-tədris müəssisələri üçün mühüm əhəmiyyət kəsb edən nüfuzlu elektron elmi informasiya nəşrlərinin məlumat bazalarından istifadə imkanları da yaradılmışdır. Bunlardan IOP Publishing, Oxford Reference, Elibrary.Ru və başqalarını göstərmək olar.

Saytda kitabların tam mətninin də yerləşdirilməsi ardıcıl olaraq həyata keçirilir. Burada əsasən iqtisadiyyatla bağlı kitablar üstünlük təşkil edir.

Elektron kitabların dillər üzrə bölgüsü aşağıda göstərilmişdir:

Dillər üzrə	Az.dili	Rus dili	İngilis dili	Türk dili	və s.dillər
Kitabın sayı	355	55	15	7	3

Elektron kataloqda təsvir olunan kitabların dillər üzrə bölgüsü:

Diilər üzrə	Az.dili	Rus dili	İngilis dili	Türk dili	və s.dillər
Kitabın sayı	1922	312	38	745	

Elektron kataloqda təsvir olunan kitablarımızın sayı 3028 nüsxədir.

Bununla bərabər il ərzində kitab fondumuz da xeyli zənginləşmişdir. Belə ki, 2016-cı il ərzində kitabxanaya ümumilikdə 98 adda 523 nüsxə kitab daxil olmuşdur. Bu kitablardan 444 nüsxə azərbaycan, 74 nüsxə isə rus dilində olmuşdur.

Filial şöbəsinə 2016-cı- ilə qədər daxil olan kitabların şöbələr üzrə sayı

Şöb.	Əsərlər	İtisad	Ticar.	Maliyyə	Uçot.	Statistika	Əmtəş.Texn.	Bədii əd.	Dig.
Sayı	1021	2923	1434	1089	994	565	587	1759	5167

Qeyd- köhnə fond bura daxil deyil. (475n.)

Filial fondunda olan kitabların dillər üzrə bölgüsü

Dillər	Az.dili	Rus dili	İng.dili	Türk dili
Adda	1716	148	15	14
Sayı	14120	1259	158	50

Qeyd- köhnə fond bura daxil deyil. (475n.)

Filial şöbə 2016-cı ildə oxucuların çap formasında ədəbiyyata olan sorğularını ödəyərək, 6733 nəfər oxucuya xidmət etmiş, onlara 8287 nüsxə kitab vermişdir.

Həmçinin bununla yanaşı oxuculara şöbədə yaradılmış olan şəbəkədə internet və komputer xidməti də göstərilmişdir. Qeyd etmək lazımdır ki, il ərzində bu xidmətdən istifadə edənlərin sayı əvvəlki illərlə müqayisədə daha çox olmuşdur.

Belə ki, 2015-ci ildə 1411 nəfərə belə xidmət göstərilmişdirsə, 2016-cı ildə 3376 nəfərə müvafiq köməklik göstərilmiş və istiqamətlər verilmişdir.

Filial şöbəsinə daxil olan dövri mətbuatın adları:

1. Azərbaycan
2. Respublika
3. Xalq
4. Yeni Azərbaycan
5. Səs
6. Kaspı
7. Palitra
8. İki sahil
9. İqtisadiyyat
10. Bak. Raboçiy

Şöbəmizdə tarixi əlamətdar günlərlə bağlı, yeni daxil olan kitabların təbliği ilə əlaqədar sərğilərin təşkili də təmin edilmişdir.

Umumilikdə 2016- cı ilin sonuna filial fondunun ümumi sayı 16062 nüsxə olmuşdur.

2 saylı filial şöbəsinin müdiri:

Mustafayeva R.M.

**Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Əsaslı Kitabxanasının
3 saylı tədris binasının filial şöbəsinin 2016-cı il üçün**

HESABATI

2016-cı ildə fonda 426 nüsxə kitab verilmişdir. 3 saylı filial kitabxanası 2 saylı tədris binasına köçürülmüşdür. Bu səbəbdən xeyli əmək və vaxt sərf olunmuşdur.

Oxucularla işləyə-işləyə fondun yenidən düzülüşü ilə məşğul olunmuşdur.

Kitabxana işçilərinin əməyi çox sərf olunmuşdur. Kitabxananın köçürülməsi xeyli vaxt və zaman alır.

UNEC Əsaslı Kitabxana

3 saylı filial bölməsinin müdiri:

Qurbanova M.A.

**Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) 4 saylı binasında
yerləşən filial şöbəsinin illik hesabatı
01.01.2017**

Tarix		Cəmi	İqtisad.	Riyaziyyat	Ensiklop. lüğət	Başq.	Dillər üzrə			
							Azərbaycan	Rus	Türk	İngilis
	Kitab fondu:	7201	3479	230	231	3261	3226	227	3668	33
	Daxil olub:	243	82	-	-	161	208	35	-	-
	Çıxarılıb:	-	-	-	-	-	-	-	-	-
	Kitab fondu:	7444	3561	230	231	3422	3434	309	3668	33
	Kitab verilişi:	5619	3379	579	50	1611	3090	60	2459	10
	Oxucuların ümumi sayı:	6290	-	-	-	-	-	-	-	-
	Mövzu üzrə oxuculara verilən bibliografik məlumatları ümumi sayı:	70								

Azərbaycan Dövlət İqtisad Universitetinin IV saylı tədris binasında yerləşən filialı öz fəaliyyətini 2016-cı ildə də davam etdirmişdir.

Kitabxananın oxu zalında 70 nəfərlik yer, azərbaycan, türk, rus və ingilis dillərində kitab və dövrü mətbuat fondları, açıq kitab fondu, tematik sərgilər, kitab və elektron kataloqları yerləşdirilmiş və oxucular üçün istifadəyə verilmişdir.

31.12.2016-cı ilin hesabatına uyğun olaraq kitabxananın fondunda müxtəlif mövzuya aid olan 7444 nüsxə kitab saxlanılır.

Bunlardan: azərbaycan dilində 3434 nüsxə, türk dilində 3668 nüsxə, ingilis dilində 33 nüsxə, rus dilində 309 nüsxə.

Kitabxananın komplektləşdirilməsi UNEC-in mərkəzi kitabxanası tərəfindən təşkil olunur.

2016-cı il ərzində bütövlüklə kitabxana fonduna 243 nüsxə kitab daxil olub və oxucuların istifadəsinə verilmişdir. 2016-cı ilin hesabatında kitabxananın oxu zalına gələnlərin və kitab fondundan istifadə edənlərin sayı 5290 nəfər olub.

Onların tərkibində universitetin professor-müəllim heyəti, texniki işçilər, magistratura və bakalavr pilləsində oxuyan tələbələr də vardır.

2016-cı ildə oxucuların tələbatını ödəməklə onlara 5619 nüsxə kitab və 409 nüsxə dövrü mətbuat verilmişdir.

Kitabxanada biblioqrafiya və məlumat işləri də aparılır. Müxtəlif mövzu üzrə verilmiş biblioqrafik - məlumatların sayı 70-dir.

Bunlardan:

1. Məlumat idarə sistemləri;
2. İdarəetmə, risk və etika;
3. Azərbaycanın iqtisadi əlaqələri;
4. İnternet iqtisadiyyatı;
5. Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər;
6. Azərbaycanın büdcə sistemi;
7. Azərbaycanda bəqimsez denetim uyqulamalarının incelenmesi;
8. Qlobal pazarlama;
9. Uluslararası işletmeçilik;
10. Meyve suyu pazarında rekabet stratejileri və s.
11. Bank tarixi və banklar;
12. Maliyyə təhlükəsizliyi;
13. Daxili audit;
14. Biznes inzibatçılığı;
15. Azərbaycanda müasir paradiqmanın formalaşmış xüsusiyyətləri;
16. Satışın idarə edilməsi və təkmilləşdirilməsi;

Oxu zalında mövzu üzrə sərgilər təşkil olunmuşdur.

Bunlardan

1. "Heydər Əliyev və çağdaş Azərbaycan dövlətçiliyi";
 2. İlham Əliyev - dinamik inkişafın uğurlu gələcəyin təminatçısı;
 3. Atatürk dövrü türk nəsrli;
 4. Azərbaycanın tarixi şəxsiyyətləri;
 5. "El bilirki, sən mənimsən";
 6. "Qərənfilin ləçəyində
Yaşayacaq igidlərin
Şəhidlərim, Şəhidlərim!";
 7. "Öyrətmənlər! Yeni nəsil Sizin əsəriniz olacaq" - Türk Cümhuriyyətinin banisi Kamal Atatürkə həsr olınmuş sərgi;
 8. "Erməni terroru";
 9. "Sərvətimiz" - Azərbaycan təsviri və misiqi sənəd ustadlarına həsr olunmuş sərgi;
 10. "Yeni kitablar" və s.
- UNEC-in xətti ilə "Kitabları sevmək" devizi altında kitabxanada tələbələrle görüş keçirilib.

Görüşün məqsədi tələbələri ən müasir iqtisadi ədəbiyyatlarla və onların tələblərinə uyğun olan kataloqlarla tanış etməkdir.

Tədbirdə Biznes, Kommersiya, Gömrük işi, Menecment, Riyaziyyat, Rus, Azərbaycan dilləri, Ekonometrika kafedralarının müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir.

Kitabxananın mövcud vəziyyətindən söz açan "Biznes və Menecment" fakültəsinin dekanı dos. M.M.Əhmədov UNEC-də bu sahədə görülən işlərdən danışdı. O, universitetin rektoru prof. Ə.C.Muradov UNEC-də kitabxananın qısa müddət ərzində dünyanın ən aparıcı universitetlərin kitabxana standartlarına uyğunlaşdırılacağını bildirib.

Kitabxana müdiri S.M.Axundova kitabxananın təşkili və elektron kataloqu haqqında ətraflı məlumat verib, canlı kitabla ünsiyyətin əhəmiyyətindən danışdı. Bildirib ki, kitabxana azərbaycan, türk, rus və ingilis dilində olan iqtisadi ədəbiyyatla zəngindir. Oxu zalında təşkil olunmuş "açıq köməkçi kitab fondu" fəaliyyət göstərir. Burada azərbaycan, türk, rus və ingilis dillərində iqtisadiyyatla bağlı olan dərsliklər yerləşdirilib və bu da ilk növbədə oxucular üçün kitabla yaxından ünsiyyətdə olmağa şərait yaradıb. Görüşdə iştirak edən kafedra müdirləri: əməkdar elm xadimi, i.e.d., prof. A.Şəkəraliyev, i.ü.f.d., dos. M.Əliyev, i.ü.f.d., dos. Y.Hacızalov, dos. G.Rzayeva, f.e.d, prof. T.Əbdülhəsənli və başqaları öz çıxışlarında tələbələrin kitablara ünsiyyəti, marağı və əhəmiyyəti haqqında fikirlərini söyləyib, onların oxuduqları kitablara maraqlanıb və onlara ixtisas üzrə öz müəllifi olduqları kitabları hədiyyə ediblər.

Qeyd etmək lazımdır ki, bu görüş prezident İlham Əliyevin 2016-cı ildə elan etdiyi "Multikulturalizm ili"-nə həsr olunmuşdur.

Kitabxanda "Biznes və Menecment " fakültəsinin tələbələrinin valideynləri ilə də görüş keçirilib. Görüşdə fakültənin dekanı dos. M.M.Əhmədov və kitabxana müdiri S.M.Axundova hər bir tələbənin dərs prosesində kitabxananın rolu və münasibəti, tələbələrin kitaba marağı haqqında məlumat veriblər. Valideynlər kitabxana işinin təşkili ilə də maraqlanıblar, kitab fondlarında olan kitablara yaxından tanış olublar.

Kitabxana –fialəl

müdiri :

S. Axundova

Axundova S.M.